

## TƏSVİRİ

Çay yuvarlanan maşın qara çay, yaşıl çay və oolong çayı kimi çayların əksəriyyəti üçün istifadə edilə bilər, yaşıl çay üçün (mayalanmamış) əsasən zolaq növünün formalaşdırılması üçün istifadə olunur, qara çay üçün (mayalanmış çay) əsasən məhv etmək üçün istifadə olunur. təzə çay yarpaqlarının hüceyrələri, belə ki, çaydakı şirə axsın və sonrakı fermentasiyanı asanlaşdırın.


Çay rulonu aparatının xarici qüvvəsi ilə çay yarpağının suyu daşır, çay hüceyrələri zədələnir, təzə çay yarpağı bükülüb zolaq şəklində bükülür, təzə çay yarpaqlarında olan şirəsi sıxılır. Dəmləyərkən, dadı daha güclü, çay şorbasının rəngi daha parlaq və çayın keyfiyyəti daha yaxşı olur.

## ÜSTÜNLÜK

1. Turbin qurd sürət qutusu dizaynı, yavaşlama sabit və davamlıdır.
2. Aşağı boşaltma sapı dizaynı, sapı yumşaq bir şəkildə itələyin, çay asanlıqla düşə bilər.
3. Yuvarlanan barelin yüksək dizaynı çay yarpaqlarının düşməsinin qarşısını ala bilər.
4. Dəzgahın dayaq hissəsi möhkəm və davamlı olan çuqundan hazırlanır.
5. Yuvarlanan çubuğun qövsü onilliklər ərzində təkmilləşdirilmiş və optimal dizayn əldə edilmişdir. Şerit tipli çay yarpaqlarının effektivliyi 30% artır.

## PARÇALI GÖRÜNÜŞ

力. 10582003767



Website: [delijx.com](http://delijx.com) Email: [info@delijx.com](mailto:info@delijx.com)  
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

①	Transvers qol	⑧	Yayı basın
②	Barel örtüyü	⑨	Dəstək sütunu
③	Paslanmayan polad baraban	⑩	Əl çarxı
④	Krank	□	Dəstək çərçivəsi
⑤	Transmissiya qutusu	□	Yuvarlanan disk
⑥	Transmissiya kəməri	□	Çay çıxışı
⑦	Sürücü motor	□	Dəstək ayağı

## TƏTBİQ

[Tea Rolling Table Machine](#) qara / yaşıl / oolong / ağ / tünd / bitki çayının emalı üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün tələb olunan iş vaxtı aşağıdakılardır.

Çay Növü	İş vaxtı
Qara çay	30-90 dəqiqə
Yaşıl çay	4-6 dəqiqə
Oolong çayı	4-6 dəqiqə
Bitki mənşəli çay	4-6 dəqiqə

Yuxarıda göstərilən məlumatlar yalnız istinad üçündür və xüsusi emal müddəti faktiki vəziyyətə uyğun olaraq müəyyən edilməlidir.

## SPESİFİKASIYA

[Tea Rolling Table Machine](#) spesifikasiya siyahısı:

Model	DL-6CRT-65	
Ölçü	1490*1390*1620 mm	
Giriş gərginlikli	380V / 50Hz	
Çay diskinin diametri	1210 mm	
Barel diametri	650 mm	
Barel hündürlüyü	480 mm	
Uyğun motor	Güc	4 kVt
	Sürət	1400 rpm
	Nominal gərginlik	380 V
Barel sürəti	44 rpm	
Çəki	495 Kq	
Partiya başına maksimum tutum	60 kq/part	
Yaşıl çay tutumu	60-600 kq/saat	
Qara çay tutumu	60-120 kq/saat	

Hamısının spesifikasiyası [Tea Rolling Table Machine](#).

Model	Barel diametri	Barel Hündürlüyü	Tutum
6CRT-25	25 sm	18 sm	3 kq/part
6CRT-30	30 sm	21 sm	5 kq/part
6CRT-35	35 sm	26 sm	8 kq/part
6CRT-40	40 sm	25 sm	11 kq/part
6CRT-45	45 sm	28 sm	15 kq/part
6CRT-50	50 sm	28 sm	20 kq/part
6CRT-55	55 sm	40 sm	35 kq/part
6CRT-65	65 sm	48 sm	60 kq/part

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq fərdiləşdirilə bilər.

## ƏTRAFLI



Hər bir maşının ən keyfiyyətli çay hazırlamasını təmin etmək üçün yuvarlanan barel ilə hər maşının yuvarlanan diski arasındakı məsafə fərqlidir.



Dəzgahın dayaq hissəsi möhkəm və davamlı olan çuqundan hazırlanır.





Qoşa qollar güclü daşıma qabiliyyətinə və sabit işləməyə malik iki qollu açıq qapaq quruluşunu qəbul edir.



Yuvarlanan diskin və yuvarlanan çubuğun meyl bucağının unikal dizaynı, sürəti digər şirkətlərlə müqayisədə 30% artırdı.

**FOTOLAR**

**Assistant**  
...Delix Tea Machine

力. 1052205

# Tea Rolling Machine DL-6CRT-65

**Voltage: 380V 50HZ**

**Power: 4 kw**

**Barrel Diameter: 65 cm**

**Barrel Height: 48 cm**

**For All Kind Tea**

**60 kg Per Batch**

**120-600 kg/hour**

**Stainless Steel Type**



**L:149cm W:139cm H:142cm**

Website: [delijx.com](http://delijx.com) Email: [info@delijx.com](mailto:info@delijx.com)  
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767





 **Assistant**  
Deli Tea Machine

[DELIJX.COM](http://DELIJX.COM)





ƏLAQƏ

Əgər bu məhsulla maraqlanırsınızsa, qiymətini öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün ikona klikləyin ↑ ↑



Quanzhou Deli Agroforestrial Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : [info@delijx.com](mailto:info@delijx.com)

Web: [www.delijx.com](http://www.delijx.com)

↓ ↓ Aşağıda əlaqə məlumatlarınızı da qoya bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓